

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxana

"İntellektual gənc əsgər": vətənpərvərliyin kreativ-innovativ təbliği". Elektron Kitab N 43 (35 - 2019)

Nəriman Həsənzadə

“İstiqlal əsgəri... Mübariz İbrahimov”

Vətənpərvərlik mövzusunda poema

YYSiB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri

YYSiB – 2019

28.03.2019

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
www.yysq.kitabxana.net

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

"İntellektual gənc əsgər": vətənpərvərliyin kreativ-innovativ təbliği". Elektron Kitab N 32 (29 - 2019)

Bu elektron kitablar Azərbaycan Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, <http://www.kitabxana.net> - Milli Virtual-Elektron Kitabxananın **"İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği"** adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Gənclər Fondu - <http://youthfoundation.az>

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:
<http://www.yysq.kitabxana.net>

Bu silsilədən olan digər digər e-kitablarını buradan oxuyun:

<http://kitabxana.net/?oper=eakitabxana&cat=183>

"İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin:

<https://www.facebook.com/kreativesger>

Nəriman Həsənzadə

“İstiqlal əsgəri... Mübariz İbrahimov”

Vətənpərvərlik mövzusunda poema

Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2018-2019
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

DİQQƏT

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



**Yeni Yazarlar və Sənətlər İctimai Birləyi**
New Writers and Artists Public Union

**AZƏRBAYCAN**
GƏNCLƏR FONDU

**"İntellektual əsgər": İnternet, sosial şəbəkələr,
e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər
arasında vətənpərvərliyin kreativ-innovativ təbliği**

05.12.2018 - Bakı şəhəri - 05.03.2019
www.kitabxana.net





ÖZGÜRLÜK ASKERİ

— MÜBARİZ İBRAHİMOV —

Neriman HASANZADE



Çeviren: İsmet Bora BİNATLI

Nəriman HƏSƏNZADƏ

İstiqlal əsgəri...

Mübariz İbrahimov

Milli Qəhrəman

Mübariz İbrahimovun xatirəsinə

Bir körpə dağ qartalıydı,

uçuşları xatalıydı.

Dövrə vurub nə gəzirdi? -

zirvədə zirvə gəzirdi.

Sinəm şeir qaynağıdı,

uçuşların oylağıdı.

Uç, havalan sənə baxım,

sənə qurban!

Sənə baxım.

Gələn-gedən mənimkidi,

ölən-itən mənimkidi.

Vətən,

Vətən mənimkidi.

Mübarizin ruhu safdı,

yazılmamış bir kitabdı,

toxunmamış ipək gəvə,

ömür yolu - bir səhifə

Həyatının bircə anı, -

o da Nuhun bir tufanı.

Unudulmaz o bircə gün,

sənin üçün,

mənim üçün.

Arayıb-axtardım onu,

Şumerlərin qəhrəmanı.

Gilqamışa qohum çıxdı,

yerdən təzə toxum çıxdı, -

türk toxumu!

qitə - türkün qitəsiydi.

Neçə min il bundan qabaq,

yarı insan, yarı Allah!

Qılınc-qalxan gəzdirərmiş,

qurbanlıqlar kəsdirərmiş.

Qoruyarmuş ədaləti,

yaşadığı məmləkəti.

Bir kəsin xətrinə dəyməz,

Boyun vurur,

boyun əyməz.

ağlayanla ağlayarmış,

gülənlə gülərmiş o da,

ər oğlu əriymiş o da,

əsl əsgəriymiş o da.

Mübariz də oxşamışdı,
deyirdilər Gilqamışdı.
Seçilirdi tay-tuşundan,
yerişindən-duruşundan.
Fərqliydi boy-buxundan da,
azından da, çoxundan da.
Baxıb fəxr eləyirdilər,
göz dəyməsin deyirdilər.

Qonşuda bir mərdimazar,

erməni kirvə - Bağdasar.

Evlərinə gedib-gələr,

nə oturur, nə əl çəkər,

iti-qurdu misal çəkər,

Sancar arı iynəsini,

körükləyər çənəsini:

Amazaspı, lalayanı,

ev-eşiyi talayanı,

Qırğınları törədəni,

o gədəni, bu gədəni, -

kərəqulaq bir paşanı,

Zəngəzuru, Naxçıvanı,
tutub kənd-kənd yandıranı...

"Yan"ları yan-yana düzər,
bizimkinə ağız büzər.

Nuru Paşa deyən kimi,
göyərər kal göyəm kimi.

Türkün türkə köməyini,
desən, tutar ürəyini.

Türkün İslam ordusunu,
pisləyər ömrü uzununu.

Mübarizə bu, dəyərdi,

açıq, gizli inciyərdi.

Ermənilər gəlməydilər,

Qafqaz əhli deyildilər,

İrandan köçürmüşdülər,

Turandan köçürmüşdülər.

Bəlkə də, qovlamışdılar,

gətirib paylamışdılar:

Naxçıvana,

İrəvana,

bir də bütün Qarabağa,

içimizdə "yaşamağa".

Naxçıvan - bir xanlığıydı,

İrəvan - bir xanlığıydı,

Qarabağ da - ayrı xanlıq.

Adətimiz, ənənəmiz,

ata-baba bünövrəmiz

göz çıxartdı, gözə gəldi,

gələn guya, təzə gəldi,

gələndə mərkəzə gəldi!

"Yersiz gəldi, yerli qaç!" -

erməni - boynunda xaç,

hazırın naziriydi,

Kiminsə əsiriydi,

kiminsə xəfiyyəsi!

Burda da "ev yiyəsi!"

Dağıl, dağıl, a dünya!

Orda başıdaşlısan,

burda ikibaşlısan,

yoxsa nağıl, a dünya?!

Çiyələk bitən yerləri,
kəkliklər ötən yerləri,
havası - loğman yerləri,
bulaqlar axan yerləri,
meşələrin ətəyini,
arıların pətəyini,
təzə qalxan biçənəyi,
gülün üstə kəpənəyi,
bizim yaylaq yerimizi,
yay vaxtı - dağ yerimizi,
seçib "qonşuya" verdilər.

sənəyi suya verdilər.

Nikolay şahın işiydi,

bəlkə, Allahın işiydi?

Vətənsizə "vətən" verdi,

böldü yarıya,

tən verdi!

Çar onlara yaxın oldu,

Qafqazdan "arxayın" oldu.



Əvvəl bir az dolandılar,

bizimkilər inandılar.

Dedik ki, insan-insandı:

taxılbiçən,

otçalandı,

Çərçivəyə ayna salan,

çəkmə tikən, zurna çalan,

rəsm çəkən... ta nə deyim,

dediyimi kimə deyim?!

Yer bizimdi, torpaq bizim!

deyir yox,

Qarabağ bizim!

Nə deyirəm, yiyə çıxır,

bibər yeyib göyə çıxır.

Bizim Azıx mağarası!

İki qədim dağ arası!

O yeri axtaran, tapan,

Yolu açan, daşı çapan,

o alimin özü, adı,

mənim yaxşı yadımdadı.

onu danır ermənilər,

əsər yazır,

"elmi" əsər?!

Bu torpaqda bu gəlmələr,

bir divar da hörmüşdülər.

Abidəydi -

İri divar,

ermənicə üstə şüar.

Guya bizə hörmət-izzət,

"Minnətdarlıq",

"Əbədiyyət",

"Yüz əlli il dostluq" ... filan,

uçuruldu o, sonradan.

Elə söküb-süpürdülər,

kərpiclərin sayı qədər

Yaşamadı nə o divar,

nə şüarda yazılanlar.

Xalq mat qaldı,

- Nəyə görə?

Açdığı süfrəyə görə?

Kəsdiyi çörəyə görə?

Verdiyi torpağa görə?

İsti od-ocağa görə?!

Biz onlara nə demişik,

dost bilib, "Kırvə" demişik,

Qızları gəlnimiz olub,
bunların nəyi pis olub?!
Orda-burda alimləri,
ya da alimkimiləri,
"Göstərdilər" özlərini,
Allah yumdu gözlərini.

Hələ onda ulu öndər,
o rəhmətlik o mötəbər,
çox dedi, az eşitdilər,
yolu - tərsinə getdilər.

Səni - özündən oxudu,
astar üzündən oxudu,
Ayaqlandı hörmət-izzət,
bu da ermənixasiyyət:
çörəyi dizinin üstə,
durmadı sözünün üstə.
Xəyanətə əl atdılar,
süfrəyə çəngəl atdılar.

Dillərini sürüdülər,
üstümüzə yeridilər.

Xeyir dedik, şər yeridi,
buynuzlu divlər yeridi.
Böhtan, xəyanət yeridi.
sərhəddən sərhəd yeridi.
Bizi, gəlmə ermənilər,
"Qaçqın", "Köçkün" elədilər.
Külək vurdu, ləpələndik,
qəbir-qəbir səpələndik.
biz ölən, itən axtardıq,
vətəndə vətən axtardıq.
Mübariz onda qaynadı,

göydə şimşəklər oynadı.

Yerdə tufanlar başladı,

dəhşətli anlar başladı.

Mübariz ad istəmirdi,

Silah-sursat istəmirdi,

Səngər-filan istəmirdi,

Ölüm, ya qan istəmirdi.

Bu şöhrəti,

bu hörməti, gözləmirdi.

heykəl, gəmi, küçə, dastan,

Gözləmirdi o, heç zaman.

Orta məktəb illəriydi,

dərslərindən irəliydi.

Rəssam olmaq istəyirdi,

çəkdiyini gizlədirdi.

Saçında lent, üzündə nur,

Sinifdə bir qız oxuyur.

Çəkdiyi də o qızıydı,

qız da bir Ay parçasıydı.

Mübariz getdi cəbhəyə,

Getdi hünər göstərməyə.

O qız qaldı, qələm qaldı,

O qızdan gizli qəm qaldı, -

İlk görüşün əmanəti!

Tanrım, pozma bu ülfəti.

Qarşıda - düşmən gülləsi,

arxada - doğma ölkəsi.

Ortada - hərbi and durur,

silahlı əsgər və qürur!

Ölüm - həyat üz-üzəydi,

Ölüm də bir möcüzəydi,

həyat da bir möcüzəydi.

onu tale səsləyirdi.

Onu səngər gözləyirdi

Altdan-üstən qıfıllandı,

yerlər-göylər ufuldandı.

Ləngi! -

dedi bu səfərə,

böyüdüyü təpə-dərə.

Suyundan içdiyi bulaq,

yürdəyi asılan budaq.

Öz içindən gələn bir səs,

dedi: yubanma, get, tələs!

Neçə şəhid məzarından,

səslər gəldi, get, qəhrəman.

Gilqamış uzaqdan gəldi,

dedi artıq zaman gəldi.

Əsirlikdə çürüyənlər,

çəlik tapıb yeriyənlər.

ona "Xilaskar" dedilər.

Get! - açıq-aşkar dedilər.

Bir səs də gəldi, rəsmi səs,

aydın səma, isti nəfəs.

Ümid dolu, qürur dolu,

Haqdan gələn bir haqq yolu.

- İgid dönməz! -

dedi o səs.

- Bizimkidi o torpaqlar,

azad olsun gərək onlar.

Gərək erməni əsgəri,

tərk eləsin bu səngəri.

Əgər ölmək istəmirsə,

təslim olsun gərək bizə.

Vətəni varsa, rədd olsun!

O səs deyirdi mərd olsun.

Gördü Ali Baş Komandan,

özü gəlir arxasından.

Yanındadı, səngərdədi,

səngərdəki -

Sərkərdədi!

Görməmişdi heç yaşından,

Tanıdı bir baxışından.

Çiyindəki paqonundan,

bayraq boydakı boyundan.

Bir şəklini saldı yada,

dəftərinin arasında.

Xəlvət, kəsib bir qəzetdən,

saxlayırdı evdə ikən.

Tez farağat görkəm aldı,

bir güc aldı,

bir kam aldı.

Bir də gəldi səsi haqdan:

- Cənab Ali Baş Komandan!

Mən hazırım!

Minnətdaram!

- Mübarizsən, tanıyırım.

Burda sizə inanıram!

Arxanızda dayanıram...

Mən də sizə minnətdaram!

Bu, bəsiydi əsgər üçün,

hünər üçün, zəfər üçün.

ya qəhrəman olmaq üçün,

təzədən doğrulmaq üçün.



Atəş açdı o, düzünə,
tülkü, çaqqal sürüsünə.
Torpaq yeyən, daş gəmirən,
cilddən çıxıb, cildə girən
Buqələmun dəstəsinə.
dünya oyandı səsinə.
Göründü Yer kürəsindən,
tanıdılar kölgəsindən.
Möcüzələr söylədilər,
tarixdə -

tarixi hünər!

Yazılmamış yeni əsər.

Mübarizin zəfəriydi,

o, İstiqlal əsgəriydi.

Vaxt dayandı hörmət üçün,

qəhrəmanı görmək üçün.

Bir heykəl qalxdı meydanda,

bir məşəl yandı tufanda.

Bir bayraq qalxdı əllərdə,

bir şüar gəzdi dillərdə.
Üfüq yandı, səhər güldü,
beşikdə körpələr güldü.
Göydə ağ-ağ göyərçinlər,
uçuşurdu səhər-səhər.
Mübarizin o ruhuymuş,
bütün gecə yuxuluymuş.
sərhəd boyu ər oğlu, ər
dolaşırdı səngər-səngər
Şəhidlərin varisiydi,
amma gəlib öz adından, -

Size raport verəsiydi

Cənab Ali Baş Komandan!

Bakı, 2018

[http://edebiyyatqazeti.az/news/poeziya/2897-
istiqlal-esgeri](http://edebiyyatqazeti.az/news/poeziya/2897-istiqlal-esgeri)